



(Mirz   li Piřnamazzad   ail   si il   birg  )

G nc nin tanınmıř ziyalılarında biri, k nd t s rr fatı elml ri namiz di, professor Mirz  Əli Axund Molla M h mm d ođlu Piřnamazzad  1901-ci il may ayının 21-d  G nc  ř h rinin Ozan m h ll sində ruhani ail sində anadan olmuřdur. Atası Zaqafqaziya ř yx lislami olmuř Axund Molla M h mm d ađa Piřnamazzad  eyni zamanda "Difai" Partiyasının G nc  ř b sinin s dri olmuřdur. M h mm d ađa h m inin G nc d   z v saiti hesabına kasıb t b q nin  vladları  c n orta t hsilli m kt b a mıřdır.

Mirz  Əli Piřnamazzad  ilk t hsilini atasından aldıqdan sonra 1907-ci ild  G rc stan Respublikasının Qori ř h rindəki M elliml r Seminariyasında rus dilində t hsil almıřdır. Seminariyada oxuyark n Mirz  Əli Piřnamazzad  il  birlikd  G nc nin g rk mli ail sinin n may ndəsi Hacı Poladzad  v  d vr n bir  ox g rk mli ř xsl rinin  vladları t hsil almıřlar.

1917-ci ild  Mirz  Əli Piřnamazzad  G nc  ř h rində T hsil sistemində ibtidai sinif m ellimi kimi f aliyy t  bařlamıřdır.

Mirz  Əli Piřnamazzad  1922-ci ild  Az rbycan Politexnik Institutunun aqronomiya fak lt sin  q bul olunmuř v  m v ff qiyy tl  institutu bitirmiřdir. 1927-ci ild  Mirz  Əli m ellim G nc  ř h rində yerl ř n Az rbycan K nd T s rr fatı Institutunda aqronomluq fak lt sində d rs demiřdir.

Mirz li mellim hmin ili 1918-20-ci illerd Bak řhr Polismeystri olan v 1920-ci ild repressiyaya mruz qalmıř Rstm by Mirzzadnin qızı Minaxanımla ail hyat qurmuřdur. V bu evlilikdn Piřnamazzad ailsinin alt vladı olmuřdur.

1948-ci ild Sovet brokratiyas Mirz li Piřnamazzadnin soyadnn ruhani nsl mnsubluęunu v atas Axund Mhmmd Piřnamazzadnin Azrbaycan milli hrkatnn fal iřtirakılarından biri olduęunu bilrkdn knd tsrrfat elmlri namizdlik dissertasiyasn mdafiq etmkdn imtina etmiřdir. ox zablar, etinliklerdn sonra nhayt, 1954-c ild Mirz li Piřnamazzad dissertasiyasn mdafiq edrk, knd tsrrfat elmlri namizdi adına layiq grlr.

Azrbaycan Knd Tsrrfat İnistitutunun bnvresini qoyanlardan biri olan Mirz li Piřnamazzadnin 200-dn ox elmi mqallri, 40-dan ox drslik kitabları ap olunmuřdur.

Mirz li Piřnamazzad 1970-ci ild doktorluę dissertasiya iřini yekunlařdırmıř v İrvan řhrind zdn iraq qonřularımıza z mdafiq etdiyi elminin incliklrini tutarlı aręumentlrl sbut etmiř v elmi iřinin tam mahiyytinini, knd tsrrfat sahsin vacib olmasını konkret dlillrl isbat etmiřdir. Mirz li mellimin mdafiq etdiyi mvzu is "řkr uęundurunun heyvandarlıqda yem n istifadsi" iři olmuřdur.

Gnc v Gncbasarda el bir knd tsrrfat iřisi, mtxssisi yoxdur ki, Mirz li Piřnamazzadni tanımasn. Mirz li mellim řxsn eks prezident Heydr liyevin byk qardař Hsn liyev drs demiřdir.

Mirz li mellimin elmi iřlrini v drs vsaitlrini nzr alaraq ona doktorluę dissertasiyas monoqrafiyasna gr alıřdıę institutun elmi řuras professor elmi adına layiq grmřdr.

1971-ci ild Mirz li mellim tqadd ıxmıřdır. Htta, tqadd olarkn institut mellimlri ondan thsil, elm v digr sahlr zr mslhtlr v tvsiyylr almıřlar.

Piřnamazzad   Mirz   li Axund Molla M   h   mm   d oęlu

M ellif: V qar H s nb yli

25.12.2012 22:56

Mirz   li Axund Molla M h mm d oęlu Piřnamazzad  1988-ci ilin dekabr ayının 22-d  Allahın r hm tin  qovuşmuş v  G nc nin İmamzad  q bristanlıęındaki ail  t rb sində d fn olunmuşdur.